

Dua, Dua, Dua

“O (müttəqilər) ki, bir günah işlədikləri, yaxud özlərinə zülm et-dik-ləri zaman Allahu yada salib günahlarının bağışlanmasını istəyərlər. Günahları Allahdan başqa kim bağışlaya bilər? Onlar etdikləri əməllərdə (günahlarda) biləbilə israr etməzlər.”

(Ali İmran, 3/135)

Münacat

بِسْمِ اللَّهِ الرَّحْمَنِ الرَّحِيمِ وَبِهِ الْإِعَانَةُ . إلهي أَلْبَسْتَنِي الْخَطَايَا تَوْبَ مَذَلَّتِي وَجَلَلَنِي التَّبَاعُدُ مِنْكَ لِبَاسِ مَسْكَنَتِي، وَأَمَاتَ قَلْبِي عَظِيمَ حِنَايَتِي، فَأَحْيِهِ بِتَوْبَةٍ مِنْكَ يَا أَمَلِي وَبُغْيَتِي وَيَا سُؤْلِي وَمُنِيَّتِ فَوْعَزَّتِكَ مَا أَحَدٌ لِدُنُوبِي سِوَاكَ غَافِرًا وَلَا أَرِي لِكَسْرِي غَيْرَكَ جَابِرًا، وَقَدْ خَضَعْتُ بِالْإِنَابَةِ إِلَيْكَ، وَعَنَوْتُ بِالْإِسْتِكَانَةِ لَدَيْكَ فَإِنْ طَرَدْتَنِي مِنْ بَابِكَ فَبِمَنْ أَلُودُ، وَإِنْ رَدَدْتَنِي عَنْ جَنَابِكَ فَبِمَنْ أَعُودُ، فَوَا أَسْفَاهُ مِنْ حَجَلَتِي وَافْتِضَاحِي، وَوَا لَهْفَتَاهُ مِنْ سُوءِ عَمَلِي وَاجْتِرَاحِي، أَسْأَلُكَ يَا غَافِرَ الذَّنْبِ الْكَبِيرِ، وَيَا جَابِرَ الْعَظْمِ الْكَسِيرِ، أَنْ تَهَبَ لِي مُوَبِقَاتِ الْجَرَائِرِ، وَتَسْتُرَ عَلَيَّ فَاضِحَاتِ السَّرَائِرِ، وَ لَا تُخَلِّنِي فِي مَشْهَدِ الْقِيَامَةِ مِنْ بَرْدِ عَفْوِكَ وَغُفْرَانِكَ، وَ لَا تُعْرِينِي مِنْ جَمَالِ صَفْحِكَ وَسَتْرِكَ . إلهي، ظَلَّلَ عَلَيَّ ذُنُوبِي غَمَامَ رَحْمَتِكَ، وَأَرْسَلَ عَلَيَّ عُيُوبِي سَحَابَ رَأْفَتِكَ * إلهي، هَلْ يَرْجِعُ الْعَبْدُ الْأَبْقَى إِلَّا إِلَى مَوْلَاهُ، أَمْ هَلْ يُجِيرُهُ مِنْ سَخَطِهِ أَحَدٌ سِوَاهُ * إلهي، إِنْ كَانَ النَّدَمُ عَلَيَّ الذَّنْبِ تَوْبَةً فَإِنِّي وَعِزَّتِكَ مِنَ النَّادِمِينَ، وَإِنْ كَانَ الْإِسْتِغْفَارُ مِنَ الْخَطِيئَةِ حِطَّةً فَإِنِّي لَكَ مِنَ الْمُسْتَغْفِرِينَ، لَكَ الْعُتْبَى حَتَّى تَرْضَى * إلهي، بِقُدْرَتِكَ عَلَيَّ تُبَّ عَلَيَّ، وَبِحِلْمِكَ عَلَيَّ أَعْفُ عَلَيَّ وَبِعِلْمِكَ بِي أَرْفُقْ بِي * إلهي، أَنْتَ الَّذِي فَتَحْتَ لِعِبَادِكَ بَابًا إِلَى عَفْوِكَ، سَمَّيْتَهُ "التَّوْبَةَ" فَقُلْتَ:

«تُوبُوا إِلَى اللَّهِ تَوْبَةً نَّصُوحًا» فَلَا عُذْرَ لِمَنْ أَغْفَلَ دُخُولَ الْبَابِ بَعْدَ فَتْحِهِ * إِيَّاهِ،
 إِنْ كَانَ قُبْحَ الذَّنْبِ مِنْ عَبْدِكَ فَلِحُسْنِ الْعَفْوِ مِنْ عِنْدِكَ * إِيَّاهِ، مَا أَنَا بِأَوَّلَ مَنْ عَصَاكَ
 فَتُبَّتْ عَلَيْهِ، وَتَعَرَّضَ لِمَعْرُوفِكَ فَجُدْتَ عَلَيْهِ، يَا مُجِيبَ الْمُضْطَرِّ يَا كَاشِفَ الضُّرِّ يَا عَظِيمَ
 الْبِرِّ يَا عَلِيمًا بِمَا فِي السِّرِّ، اسْتَشْفَعْتُ بِجُودِكَ وَكَرَمِكَ إِلَيْكَ، وَتَوَسَّلْتُ بِجَنَابِكَ وَتَرَحُّمِكَ
 لَدَيْكَ، فَاسْتَجِبْ دُعَائِي وَلَا تُحَيِّبْ فِيكَ رَجَائِي، وَتَقَبَّلْ تَوْبَتِي، وَكَفِّرْ خَطِيئَتِي بِمَنِّكَ وَرَحْمَتِكَ
 يَا أَرْحَمَ الرَّاحِمِينَ *

Rəhman və Rəhim Allahın adıyla. Yardım yalnız Ondandır. İlahi! Etdiyim xəta və günahlar ruhuma zillət libasını geyindirdi. Səndən cüda düşüncə əliboş, miskin qaldım. Hədd-hesaba gəlməyən, böyük qəbahətlərim qəlbimi qapqara hala gətirdi.

Bəxtinə düşdüm, ey yeganə Mətlubum, Məqsudum, Məhbubum; nə olar, tövbəmi qəbul eylə, qəlbimə təkrar həyat bəxş eylə! And olsun ki, günahlarımı əfv edib, yaralarımın dərman ola biləcək Səndən başqasını tanımıram. Bax budur, qapına gəldim. Boyun büküb, iki bükülüm olub əfvinə sığınırım. Əgər mənə qapından qovsan, mən hansı qapıya gedim, kimə sığınım?!

Elə olsa, vay mənə halıma! Nə qədər utanılacaq vəziyyətdəyəm. Vay mənə başıma gələndə, nə qədər günah dəryasına qərq olmuşam. Rəbbimin razı olmadığı yerlərdə nə qədər çox dolaşmışam!

Ey ən böyük günahları belə bağışlayan və param-parça olmuş qəlbləri şəfqət və mərhəməti ilə sarıb-sarmalıyan Rəbbim!

Səndən, ən betər günahlarımı belə əfv edib bağışlamamı, üzümə vurmamamı istəyirəm. Gizli sandıqların açıldığı, hər şeyin oraya saçıldığı Qiyaməti günü, mənə əfv və məğfirətinin kölgəsi ilə sərirlət, o gözəlliklərdən nəsibədar eylə.

İlahi, günahlarımı rəhmət buludlarınla ört; eyiblərimin üzərinə də mərhəmət və şəfqət yağmurlarını yönəlt!

İlahi! Sahibindən qaçan bir kölə, qayıtdığı zaman öz sahibindən başqa kimə sığına bilər?! Ağasının qəzəbindən onu kim qoruya bilər? Mən də Sənin qulun, köləni qapına gəldim.

Rəbbim! Əgər günahlara tövbə etmənin ölçüsü peşmanlıqdırsa, and olsun ki, mən elədiklərimdən min kərə, yüz min kərə peşmanam.

İstiğfar edib Səndən bağışlanma diləməklə əgər xətalər əməl dəftərindən silinirsə, mən də səmimi qəlbədən bağışlanma diləyirəm. Naçar qalan bədənə də mərhəmət edəcəyinə ümid edirəm. Bu ümid ilə, ancaq razılığın könlümə sürür verəcəyi ana qədər də Sənin qapını əsla tərk etməyəcəm. Allahım! Qüdrətinin haqqı üçün tövbəmi qəbul et. Sən Halimsən, əfv etməyi seversən; məni də əfv et. Acizliyimi, zəifliyimi, çarəsizliyimi görür və bilirən; bu halıma acı, mərhəmət et. Allahım! Qullarına əfv və məğfirət qapılarını açan Sənsən. “Tövbə” adını verdiyin və *“Ey mömin bəndələrim! Səmimi bir tövbə ilə Rəbbinizə üz tutun!”* deyən əmr edən, həm də dəvət edən ancaq Sənsən. Sən, tövbə qapılarını ardına qədər açdıqdan sonra, o qapıdan dərğahına sığınmayan qafillərin, səfehlərin heç bir bəhanəsi ola bilməz.

Rəbbim! Bilirəm, Sənə inanıb, Sənə qulluq edənə günah işləmək yaraşmır. Bağışlayıb əfv etmək isə Sənin şəninə çox yaraşır.

Rəbbim! Əlbəttə də ki, üsyan dərələrinə yuvarlanıb, sonra da günahlarından silkinib tövbə qapının toxmağını döyəcəyəm; günahı nə qədər çox olsa da mərhəmətinin genişliyinə sığınan ilk mən deyiləm.

Ey günahların çoxluğu üzündən çarəsiz qalmış, dərddən iki bükülüm olmuş qullarının çağırışına cavab verən!

Ey zərərləri dəf edib aradan qaldıran! Ey edilən yaxşılıqları qarşılıqsız qoymayan və böyüklük sahibi Rəbbim! Ey gizlin-aşkar

baş verən hər şeydən xəbərdar olan ucalardan Uca Rəbbim! Hüzuruna sərmayəsiz, əliboş gəldim; naçar, naəlac qalıb, Sənin səxavət və kərəminə sığınırım, “Kərəmkar, Sənsən, kəsmə kərəmin gədalardan.” - deyərək rəhmət dənizindən mən də pay almaq istəyirəm. Dualarıma qarşılıq ver və mənim ümidlərimi, arzu-diləyimi puç eyləmə. Tövbə qapına sığınaraq Sənə doğru olan yönəlişimi qarşılıqsız qoyma!

Ey mərhəmətlilərin Ən Mərhəmətlisi Mövlam! Bu bəndənə lütf və ehsanla müamələ eylə, xəta və günahların əfv et, nə olar!...

İmam Zeynüləbidin, Manacatı-taibin

Ərzi-hal

Uca Rəbbim! Bilərək ya da bilməyərək etdiyimiz günahlardan ötrü bizə əzab etmə.. bu aciz qullarına, qəzəbinin önünə keçmiş sonsuz rəhmət və fəzlinlə rəftar eylə.. bizi dünyada baş verə biləcək hər cür afətdən və rəzil-rüsvay olmaqdan, axirətdə də əzabından qoru!

Qəlbləri pislilik eləməyə, ziyan vurmağa əsir düşmüş şərli insanların şərindən qoru. Günah dəryasına batdığı halda, oradan çıxmaq istəməyən facir şəxslərin hər cür hilə, məkr, aldatma və haqqımıza təcavüzdən bizlə hifz eylə!

Zülm etməkdən, zülmə məruz qalmadan bizi siyanət eylə. Ey Rəbbim! Bildiyimiz və ya da bilmədiyimiz hər cür dünyəvi bəla və müsibətə qarşı bizə afiyət ver.. insi və cinni şeytanların pisliyindən, fitnəsindən və doymaq bilməyən nəfsin arzularından bizi qoru.. önümüzədən, arxamızdan, sağımızdan, solumuzdan, üstümüzədən, ayağımızın altından gəlməsi ehtimal olunan şeytanın hər cür ayaq oyunundan bizi mühafizə eylə, yerə yıxılıb, üzünü üstə çaxılmaqdan qoru!

İnkar və yoldan çıxma halları xaric haqqımızda təqdir buyurduğun hər hal üçün Sənə həmd olsun. Nə olar, zahiri naxoş görülsə də haqqımızda təqdir buyurduğun imtahan hallarını Sənin yaxınlığını qazanmaq vəsiləsi bilməyə nəsb eylə. Hər şey alt-üst olduğu zaman, altın üstdən daha xeyirli ola biləcəyinə yəqinimizi artır. Biz bilirik nə baş verirsə təqdir edən Sənsən. Sən əsla qullarına zülm etməzsən. Təqdir olunanda da xeyir vardır. Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən sonra qəlblərimizə əyrilik salma və bizə, Öz tərəfindən bir mərhəmət bəxş et!

Salat və salam olsun Həzrət Muhəmmədə, onun pak Əhli-beytinə və əshabına.

Vəlhəmdü lilləhi Rəbbil-ələmin.